

**Azərbaycan Respublikası Vergilər Nazirliyinin
Tədris Mərkəzi**

“Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədən kənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi Qaydalarının vergi ilə bağlı müddəaları” mövzusu üzrə

TƏLİM MATERİALİ

Dinləyicilər	orta və kiçik menecerlər (mütəxəssislər).
Təhsilalma forması	əyani.
Tədris müddəti	2 saat.
Müəllif	Babayev Zahir Ağasəf oğlu, Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının dosenti.


Tədrisin məqsədi - Dinləyicilərin özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədən kənar dövlət fondlarına, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi qaydalarının vergi ilə bağlı müddəalarına yiyələnməsidir.

Mövzunun mündəricatı:

1.Özəlləşdirilən dövlət müəssisələrinin dövlət büdcəsinə yaranmış borclarının silinməsi.....	3
2. Özəlləşdirilən müəssisələrin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə yaranmış borclarının silinməsi.....	10
Nəzarət sualları.....	11
Müstəqil öyrənmək üçün tapşırıqlar.....	11
Ədəbiyyat.....	12

I. Özəlləşdirilən dövlət müəssisələrinin dövlət büdcəsinə yaranmış borclarının silinməsi

Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, bədcədənəkar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə təsdiq olunmuş qaydalar qüvvəyə minmişdir. Bununla bağlı silinən borcları şərti olaraq bir neçə kateqoriyaya bölmək olar:



Borcların silinməsinin şamil edildiyi subyektlər

- 1 • "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində özəlləşdirilmiş müəssisələr
- 2 • "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirilən müəssisələr
- 3 • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ləğv olunmuş kolxozlara və sovxozlar
- 4 • İşğal altında olan rayonların təsərrüfat subyektləri

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi dövlət büdcəsinə yaranmış borcların silinməsi məqsədi ilə «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı» çərçivəsində özəlləşdirilmiş, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış müəssisələrin Siyahısını bu müəssisələrin özəlləşdirilməsinin başa çatması (2003-cü il 1 noyabr tarixidədək) və ya özəlləşdirməyə açılması tarixləri qeyd edilməklə bir ay müddətində və «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na uyğun olaraq özəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatdıqda, onların özəlləşdirilməsinin başa çatması tarixləri qeyd edilməklə və özəlləşdirilməsi haqqında qərar qəbul edilən dövlət müəssisələrinin Siyahısını, onların özəlləşdirilməsi başa çatdıqdan və ya

özəlləşdirilməsi barədə qərar qəbul edildikdən və müəssisələrin özəlləşdirilməsi məqsədi ilə qanunvericiliyə müvafiq start (satış) qiyməti və ya nizamnamə kapitalı formalaşdıqdan sonra 10 gün müddətində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim edir.

"Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində özəlləşdirilmiş müəssisələrin özəlləşdirilməsinin başa çatması (2003-cü il 1 noyabr tarixinədək) və ya özəlləşdirməyə açılması tarixinə və Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq zəlləşdirilməsi nəzərdə tutulmuş zəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatdıqda, onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrin özəlləşdirilməsi məqsədi ilə qanunvericiliyə müvafiq start (satış) qiyməti və ya nizamnamə kapitalı formalaşdıqdan sonra 2003-cü il 1 noyabr tarixinə dövlət büdcəsinə, büdcədən kənar dövlət fondlarına yaranmış borcların silinməsi haqda yazılı müraciətləri əsasında, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Dövlət Əhalinin Məşğulluğuna Kömək Fondu və Azərbaycan Respublikasının Əilləri Sosial Müdafiə Fondu həmin müəssisələrlə 15 gün müddətində borcun məbləği barədə 4 nüsxədə üzləşmə aktları tərtib edirlər.

Üzləşmə aktlarının tərtib edilməsi üçün həmin müəssisələr Vergilər Nazirliyinə yazılı müraciət edirlər. Müraciətdə üzləşmə aktının tərtib olunması üçün zəruri olan məlumatlar, o cümlədən vergi ödəyicisinin tam adı, VÖEN-i, onun uçotda olduğu vergi orqanının adı, özəlləşdirilməyə açılması barədə qərarın (əmrin) tarixi, nömrəsi, vergilərin və dövlət büdcəsinə ödənilən digər ödənişlərin, habelə maliyyə sanksiyaları üzrə silinməli olan borcların məbləğləri göstərilir. Tərtib edilmiş üzləşmə aktları Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Dövlət Əhalinin Məşğulluğuna Kömək Fondu və Azərbaycan Respublikasının Əilləri Sosial Müdafiə Fondu tərəfindən 10 gün müddətində məlumat üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, icra üçün isə müvafiq müəssisələrə göndərilir.

1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı çərçivəsində özəlləşdirilmiş müəssisələrin onların özəlləşdirilməsinin başa çatması tarixinə (2003-cü il 1 noyabr tarixidədək), özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış müəssisələrin onların özəlləşdirilməyə açılması tarixinə, II Dövlət Proqramına uyğun olaraq özəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatmış müəssisələrin, onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrin isə 01 noyabr 2003-cü il tarixinə dövlət büdcəsinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin zəmanəti əsasında verilən kreditlər üzrə borclar istisna olmaqla) yaranmış borcları (əsas borc məbləği, bu borclara görə onların silinməsi haqqında qərarın icra edildiyi günə olan faizlərin və maliyyə sanksiyalarının məbləğləri daxil olmaqla) silinir.

Nazirlər Kabinetinin zəmanəti əsasında kredit almış dövlət müəssisələri, krediti vaxtında qaytara bilmədiyinə görə kredit borcunun məbləği dövlət büdcəsindən ödənilməli halda, həmin dövlət müəssisələri özəlləşdirilərkən dövlət büdcəsinə yaranmış borcları Azərbaycan Respublikasının Prezidentinin 1 iyun 2001-ci il tarixli 497 nömrəli Fərmanı ilə təsdiq olunmuş Qaydalara uyğun olaraq silinir.

«Azərbaycan Respublikasında 1995-1998 -ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı» çərçivəsində özəlləşdirilmiş müəssisələrin onların özəlləşdirilməsinin başa çatması tarixindən, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış müəssisələrin isə özəlləşdirməyə açıldığı tarixdən 28 may 2005-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsinə ödədikləri məbləğlər həmin dövrdə hesablanmış vergilərin, bu vergilərə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənişinə aid edilir. Özəlləşdirilmiş müəssisənin göstərilən dövr ərzində dövlət büdcəsinə ödədiyi məbləğlər həmin dövrdə hesablanmış vergilərin, bu vergilərə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının məbləğlərindən çox olduqda bu müəssisənin özəlləşdirilməsinin başa çatması (2003-cü il 1 noyabr tarixidədək) tarixinə

olan borcunun, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış müəssisənin isə özəlləşdirməyə açılma tarixinə olan borcunun məbləği həmin fərqin məbləğində azaldıldıqdan sonra qalan məbləğdə silinir. «Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na uyğun olaraq özəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatmış müəssisələrin, onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrinin 2003-cü il 01 noyabr tarixinə yaranmış borcları silinərkən müvafiq olaraq özəlləşdirilmənin başa çatdığı və ya 01 noyabr 2003-cü il tarixdən 28 may 2005-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsinə ödədiyi məbləğlər bu qaydada nəzərə alınır.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi göstərilən müəssisələrin Siyahısını təqdim etdikdən və bu müəssisələrin yazılı müraciətləri Vergilər Nazirliyinə daxil olduqdan sonra Nazirliyin göstərişinə əsasən həmin müəssisələrin uçotda olduğu vergi orqanları 5 gün müddətində dövlət büdcəsinə yaranmış borcların məbləği barədə bu müəssisələrlə, onların hansı Dövlət Proqramı üzrə özəlləşdirilməsindən asılı olaraq 4 nüsxədə üzləşmə aktları tərtib edirlər.

«Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı» çərçivəsində özəlləşdirilmiş (2003-cü il 1 noyabr tarixində), özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış müəssisələrlə üzləşmə aktlarında müəssisənin adı, VÖEN, onun özəlləşdirməyə açılması haqqında qərarın tarixi və nömrəsi, özəlləşdirilməsinin başa çatması və ya özəlləşməyə açılma tarixinə dövlət büdcəsinə yaranmış borclarının məbləği, özəlləşdirilməsinin başa çatması və ya özəlləşdirməyə açılma tarixindən 28 may 2005-ci il tarixinədək olan dövr ərzində dövlət büdcəsinə hesablanmış vergilərin və digər ödənişlərin, onlara hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının məbləğləri və dövlət büdcəsinə ödənilmiş məbləğlər, habelə silinməsi üçün qərar verilməli olan borcların məbləği göstərilir.

«Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na uyğun olaraq özəlləşdirilən müəssisələr üçün göstərilən üzləşmə aktı oxşar qaydada tərtib edilir. Lakin, bu üzləşmə aktında hesablanmış və ödənilmiş məbləğlər müvafiq olaraq özəlləşdirilməsinin başa çatdığı və ya 01 noyabr 2003-cü il tarixdən 28 may 2005-ci il tarixədək olan dövr üçün qeyd edilir. Üzləşmə aktı vergi orqanının və özəlləşdirilən müəssisənin rəhbərləri tərəfindən imzalanır və möhürlənir, iki iş günündən gec olmayaraq Vergilər Nazirliyinə təqdim edilir. Üzləşmə aktında göstərilən rəqəmlərin düzgünlüyünə və onların vaxtında Vergilər Nazirliyinə təqdim edilməsində yerli vergi orqanının rəhbəri məsuliyyət daşıyır. Üzləşmə aktının «Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq baş idarə (idarə) rəisi _____ imzası, soyadı, adı, atasının adı» sətiri, «Silinməsi üçün Qərar verilməli olan əsas borcların (vergi borcu, faiz və maliyyə sanksiyası) məbləği» sütunu, «Bu aktda göstərilən _____ min manat borc məbləğinin silinməsi üçün Qərar verilməsini məqsədəuyğun hesab edirik» sətiri Vergilər Nazirliyində doldurulur. Vergilər Nazirliyi tərəfindən ona təqdim olunmuş üzləşmə aktının düzgünlüyü yoxlanılır, dövlət büdcəsinə yaranmış borcların silinməsi üçün Qərar verilməli olan borcların məbləği üzləşmə aktının müvafiq sütununda rəqəmlərlə, «Bu aktda göstərilən _____ min manat borc məbləğinin silinməsi üçün Qərar verilməsini məqsədəuyğun hesab edirik» sətirində isə rəqəm və sözlərlə göstərilir. Eyni zamanda, üzləşdirmə aktı Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq baş idarə (idarə) rəisi tərəfindən onun üçün ayrılmış yerdə imzalanır və Nazirliyin möhürü ilə möhürlənir. Göstərilən üzləşdirmə aktının əsasında dövlət büdcəsinə borcların məbləğinin silinməsi barədə Vergilər Nazirliyinin adından Qərar verilir. Qərada tarix və nömrə qoyulmaqla müəssisənin tam adı, VÖEN, borcların silindiği tarixə vergi və dövlət büdcəsinə digər ödənişlərin, faizlər və maliyyə sanksiyası üzrə borcların məbləği, habelə əsas borclara görə onların silinməsi haqqında qərarın icra edildiyi günə olan faizlərin silinməli olduğu göstərilir.

Vergi orqanı borcların silinməsi barədə Qərarı aldığı gündən ən gec 5 iş günü ərzində Qərada göstərilən əsas borc məbləğini və bu borclara görə onların silinməsi haqqında qərarın icra edildiyi günə olan faizlərin silinməsini həyata keçirir.

ƏLAVƏ 1

_____də uçotda olan _____
(yerli vergi orqanının adı) (müəssisənin tam adı, VÖEN)

"Azərbaycan Respublikasında 1995-1998-ci illərdə Dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində özəlləşdirilməsi üçün "_____" 199_ il tarixli _____ №-li Qərar (əmr) verilmiş və onun özəlləşdirilməsi "_____" 200_ il tarixdə başa çatmışdır. Buna görə onun özəlləşdirilməsinin başa çatdığı tarixə dövlət büdcəsinə olan borcları silinməlidir. Tərəflər bu borcların məbləğini üzləşdirib aşağıdakı üzləşmə aktını tərtib edirlər.

ÜZLƏŞMƏ AKTI

(min manatla)

Vergi növlərinin adı	Özəlləşdirmənin başa çatdığı tarixə olan borcun və ya artıq ödəmənin məbləği			Özəlləşdirmənin başa çatdığı tarixdən qanunun qüvvəyə mindiyə 28 may 2005-ci il tarixinədək olan dövr ərzində					Silinməli olan borcların məbləği				
	Vergilər üzrə	Maliyyə sanksiyası üzrə	Faizlər üzrə	Hesablanmışdır (tətbiq edilmişdir)			Ödənilmişdir		Cəmi	O cümlədən			
				Vergi	Maliyyə sanksiyası	Faiz* (cari vergi və m/s-na hesab.)	Vergi	Maliyyə sanksiyası		Faiz	Vergilər	Maliyyə sanksiyası	Faizlər
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14
ƏDV													
Mənfəət vergisi													
Əmlak vergisi													
Torpaq vergisi													
Yol fonduna vergi													
Mənb. tut. vergi													
Dövlət rüsumu													
YEKUNU:													

Qeyd: *) Bu sütunda göstərilən faiz məbləğinə özəlləşdirmənin başa çatdığı tarixə olan borclara (2-ci və 3-cü sütunlarda göstərilənlərə görə) hesablanmış faiz məbləği daxil edilmir.

Bu aktda göstərilən _____ min manat borc (rəqəm və sözlə yazılır)
(rəqəm və sözlə yazılır)

məbləğinin silinməsi üçün Qərar verilməsini məqsəduyğun hesab edirik.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin

müvafiq baş idarə (idarə) rəisi

_____ (imzası)

_____ (soyadı, adı, atasının adı)

M.Y.

Vergi orqanının rəhbəri

_____ (imzası)

_____ (soyadı, adı, atasının adı)

M.Y.

_____ rəhbəri

(hüquqi şəxsin adı)

_____ (imzası)

_____ (soyadı, adı, atasının adı)

M.Y.

"_____" 200_ il

ƏLAVƏ 2

_____də uçotda olan _____
(yerli vergi orqanının adı) (müəssisənin tam adı, VÖEN)

"Azərbaycan Respublikasında 1995-1998-ci illərdə Dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində özəlləşdirilməsi üçün "_____" 199_ il tarixli (özəlləşməyə açılma tarixi) _____ №-li Qərar (əmr) verilmiş və özəlləşdirilməsi başa çatmamışdır. Buna görə onun özəlləşdirməyə açılma tarixinə dövlət büdcəsinə olan borcları silinməlidir. Tərəflər bu borcların məbləğini üzləşdirib aşağıdakı üzləşmə aktını tərtib edirlər.

ÜZLƏŞMƏ AKTI

(min manatla)

Vergi növlərinin adı	Özəlləşməyə açılma tarixinə olan borcun və ya artıq ödəmənin məbləği			Özəlləşməyə açılma tarixindən qanunun qüvvəyə mindiyi 28 may 2005-ci il tarixinədək olan dövr ərzində					Silinməli olan borcların Məbləği				
	Vergilər üzrə	Maliyyə sanksiyası üzrə	Faizlər üzrə	Hesablanmışdır (tətbiq edilmişdir)			Ödənilmişdir			Cəmi	O cümlədən		
				Vergi	Maliyyə sanksiyası	Faiz* (cari vergivə m/s-na hesab.)	Vergi	Maliyyə sanksiyası	Faiz		Vergilər	Maliyyə sanksiyası	Faizlər
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14
ƏDV													
Mənfəət vergisi													
Əmlak vergisi													
Torpaq vergisi													
Yol fonduna vergi													
Mənb. tut. Vergi													
Dövlət rüsumu													
YEKUNU:													

Qeyd: * Bu sütunda göstərilən faiz məbləğinə özəlləşdirməyə açılma tarixinə olan borclara (2-ci və 3-cü sütunlarda göstərilənlərə görə) hesablanmış faiz məbləği daxil edilmir.

Bu aktda göstərilən _____ min manat borc üçün Qərar verilməsini
(rəqəm və sözlə yazılır)

məqsəduyğun hesab edirik.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin

müvafiq baş idarə (idarə) rəisi

(imzası)

(soyadı, adı, atasının adı)

M.Y.

Vergi orqanının rəhbəri

(imzası)

(soyadı, adı, atasının adı)

M.Y.

_____ rəhbəri

(imzası)

(soyadı, adı, atasının adı)

(hüquqi şəxsin adı)

M.Y.

"_____" 200_ il

Azərbaycan Respublikası Vergilər Nazirliyinin 7 yanvar 2004-cü il tarixli F-04 sayılı Əmri ilə təsdiq edilmişdir. (Vergilər Nazirliyinin 21 iyun 2005-ci il tarixli F-187 nömrəli əmri ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla)

ƏLAVƏ 3

_____də uçotda olan _____
(yerli vergi orqanının adı) (müəssisənin tam adı, VÖEN)

"Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirilməsi üçün " _____ " _____ 200_ il tarixli _____ №-li Sərəncam Qərar (əmr) verilmiş və onun özəlləşdirilməsi 1 noyabr 2003-cü il tarixinədək başa çatmamışdır. Buna görə onun 1 noyabr 2003-cü il tarixinə dövlət büdcəsinə olan borcları silinməlidir. Tərəflər bu borcların məbləğini üzləşdirib aşağıdakı üzləşmə aktını tərtib edirlər.

ÜZLƏŞMƏ AKTI

(min manatla)

Vergi növlərinin adı	2003-cü il 1 noyabr tarixə olan borcun və ya artıq ödəmənin məbləği			1 noyabr 2003-cü il tarixdən qanunun qüvvəyə mindiyi 28 may 2005-ci il tarixinədək olan dövr ərzində						Silinməli olan borcların Məbləği			
	Vergilər üzrə	Maliyyə sanksiyası üzrə	Faizlər üzrə	Hesablanmışdır (tətbiq edilmişdir)			Ödənilmişdir			Cəmi	O cümlədən		
				Vergi	Maliyyə sanksiyası	Faiz* (cari vergi və m/s-na hesab.)	Vergi	Maliyyə sanksiyası	Faiz		Vergilər	Maliyyə Sanksiyası	Faizlər
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14
ƏDV													
Mənfəət vergisi													
Əmlak vergisi													
Torpaq vergisi													
Yol fonduna vergi													
Mənb. tut. Vergi													
Dövlət rüsumu													
YEKUNU:													

Qeyd:* Bu sütunda göstərilən faiz məbləğinə 01 noyabr 2003-cü il tarixə olan borclara (2-ci və 3-cü sütunlarda göstərilənlərə görə) hesablanmış faiz məbləği daxil edilmir.

Bu aktda göstərilən _____min manat borc məbləğinin silinməsi
(rəqəm və sözlə yazılır)
üçün Qərar verilməsini məqsəduyğun hesab edirik.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq baş idarə (idarə) rəisi

_____ (imzası)

_____ (soyadı, adı, atasının adı)

M.Y. Vergi orqanının rəhbəri

_____ (imzası)

_____ (soyadı, adı, atasının adı)

M.Y. _____ rəhbəri

(hüquqi şəxsin adı)

_____ (imzası)

_____ (soyadı, adı, atasının adı)

M.Y. " _____ " _____ 200_ il

ƏLAVƏ 4

_____də uçotda olan _____
(yerli vergi orqanının adı) (müəssisənin tam adı, VÖEN)
"Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirilməsi üçün "_____" 200_ il tarixli _____ №-li Qərar (əmr) verilmiş və onun özəlləşdirilməsi "_____" 200_ il tarixdə başa çatmışdır. Buna görə onun özəlləşdirilməsinin başa çatdığı tarixə dövlət büdcəsinə olan borcları silinməlidir. Tərəflər bu borcların məbləğini üzləşdirib aşağıdakı üzləşmə aktını tərtib edirlər.

ÜZLƏŞMƏ AKTI

(min manatla)

Vergi növlərinin adı	özəlləşmənin başa çatdığı tarixə olan borcun və ya artıq ödəmənin məbləği			özəlləşmənin başa çatdığı tarixdən qanunun qüvvəyə mindiyi 28 may 2005-ci il tarixinədək olan dövr ərzində						Silinməli olan borcların Məbləği				
				Hesablanmışdır (tətbiq edilmişdir)			Ödənilmişdir			Cəmi	O cümlədən			
	Vergilər üzrə	Maliyyə sanksiyası üzrə	Fəizlər üzrə	Vergi	Maliyyə sanksiyası	Fəiz* (cari vergi və m/s-na hesab.)	Vergi	Maliyyə sanksiyası	Fəiz		Vergilər	Maliyyə sanksiyası	Fəizlər	
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	
ƏDV														
Mənfəət vergisi														
Əmlak vergisi														
Torpaq vergisi														
Yol fonduna vergi														
Mənb. tut. Vergi														
Dövlət rüsumu														
YEKUNU:														

Qeyd:* Bu sütunda göstərilən faiz məbləğinə özəlləşdirmənin başa çatdığı tarixə olan borclara (2-ci və 3-cü sütunlarda göstərilənlərə görə) hesablanmış faiz məbləği daxil edilmir.

Bu aktda göstərilən _____ min manat borc məbləğinin silinməsi
(rəqəm və sözlə yazılır)

üçün Qərar verilməsini məqsəduyğun hesab edirik.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin
müvafiq baş idarə (idarə) rəisi

(imzası)

(soyadı, adı, atasının adı)

M.Y.
Vergi orqanının rəhbəri

(imzası)

(soyadı, adı, atasının adı)

M.Y.

_____ rəhbəri
(hüquqi şəxsin adı)

(imzası)

(soyadı, adı, atasının adı)

M.Y.

"_____" 200_ il

II. Özəlləşdirilən müəssisələrin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə yaranmış borclarının silinməsi

Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərə aşağıdakılar aid edilir: neft və neft məhsulları, elektrik enerjisi, istilik enerjisi, qaz, su, kanalizasiya xidmətləri, rabitə xidmətləri, dəmir yolu, aviasiya, avtomobil və dəniz nəqliyyatı ilə yük daşımaları.

Özəlləşdirilən müəssisələrin yazılı müraciətlərinə əsasən həmin müəssisələrlə qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlər istehsal edən (xidmət göstərən) dövlət müəssisələri arasında bu məhsul, iş və xidmətlərin istehlakına görə yaranmış borcların məbləği barədə üzləşmə aktı tərtib edilir. Üzləşmə aktı 5 nüsxədə tərtib edilir. Akt müəssisələrin rəhbərləri tərəfindən imzalanır və müəssisələrin möhürləri ilə təsdiq edilir. Üzləşmə aktında göstərilən rəqəmlərin düzgünlüyünə dövlət müəssisələrinin müvafiq vəzifəli şəxsləri məsuliyyət daşıyırlar.

Üzləşmə aktı tərtib edilərkən nəzərə almaq lazımdır ki, «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı» çərçivəsində özəlləşdirilmiş müəssisələrin onların özəlləşdirilməsinin başa çatması tarixinə (2003-cü il 1 noyabr tarixidədək), özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış müəssisələrin isə onların özəlləşməyə açılması tarixinə, «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına uyğun olaraq özəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatmış müəssisələrin, onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrinin 01 noyabr 2003-cü il tarixə qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlər istehlakına görə dövlət müəssisələrinə yaranmış borcları (əsas borc məbləği və bu borclara görə onların silinməsi haqqında qərarın icra edildiyi günə olan faizlərin məbləği daxil olmaqla) silinir.



Bununla əlaqədar olaraq üzləşmə aktlarında həmin tarixlərə əsas borc məbləği və bu borclara görə hesablanmış faizlərin son məbləği qeyd olunur. Üzləşmə aktları qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlər istehsal edən (xidmət göstərən) dövlət müəssisələri tərəfindən Respublika Vergilər Nazirliyinə təqdim edilir.

Vergilər Nazirliyinin göstərişinə əsasən qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətləri istehsal edən (xidmət göstərən) dövlət müəssisəsinin uçotda olduğu vergi orqanları ilə bu müəssisələr arasında 01 noyabr 2003-cü il tarixə dövlət büdcəsinə yaranmış borcların məbləği barədə də üzləşmə aktı tərtib edilir.

Üzləşmə aktı yerli vergi orqanının və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətləri istehsal edən (xidmət göstərən) dövlət müəssisəsinin rəhbəri tərəfindən imzalanır və onların möhürləri ilə təsdiq edilir. Tərtib və təsdiq edilmiş üzləşmə aktı ən gec iki iş günündən gec olmayaraq Vergilər Nazirliyinə təqdim edilir. Üzləşmə aktında göstərilən rəqəmlərin düzgünlüyünə və onun vaxtında Vergilər Nazirliyinə təqdim edilməsinə yerli vergi orqanının rəhbəri məsuliyyət daşıyır.

Yuxarıda göstərilən üzləşmə aktlarına əsasən Vergilər Nazirliyi ilə müvafiq müəssisələr arasında silinən borcların məbləği barədə birgə protokol tərtib edilir. Protokola üzləşmə aktları əlavə olunur. Protokol ona əlavə edilmiş üzləşmə aktları ilə birlikdə məlumat üçün Respublika Maliyyə Nazirliyinə, icra üçün müvafiq müəssisəyə və həmin müəssisənin uçotda olduğu vergi orqanına göndərilir.

Yerli vergi orqanı borcların silinməsi barədə Protokolu aldığı gündən ən gec 5 iş günü ərzində Protokolda göstərilən borcların silinməsinə həyata keçirir.

Özəlləşdirilən müəssisələrin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə yaranmış borcları (əsas borc məbləği

və bu borclara görə onların silinməsi haqqında Qərarın icra edildiyi günə olan faizlərin məbləği daxil olmaqla), bu müəssisələrin 2003-ci il 01 noyabr tarixinə dövlət büdcəsinə olan borcu hesabına və bu borc dairəsində silinir.

Dövlət büdcəsinə olan borcların məbləği yuxarıda göstərilən borcların və faizlərin silinməsi üçün kifayət etmədikdə, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehsalçısı olan digər dövlət müəssisələrinə 2003-cü il 01 noyabr tarixinə olan borcları azaldılır (həmin digər müəssisələrin bu tarixə dövlət büdcəsinə borcları kifayət etdikdə). Bu halda müvafiq müəssisələr arasında, habelə dövlət büdcəsinə borcu azaldılan müəssisələrlə, bu müəssisələrin uçotda olduğu vergi orqanı arasında üzləşmə aktları tərtib edilir.

Silinən borcların məbləği barədə protokol bu halda həmin üzləşmə aktları əsasında tərtib edilir və müvafiq müəssisələrin və vergi orqanının rəhbərləri tərəfindən imzalanır və onların möhürləri ilə təsdiq edilir.

Nəzarət sualları:

1. Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, bədcədən kənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi hansı normativ sənədə əsasən həyata keçirilir?

2. Dövlət büdcəsinə yaranmış borcların silinməsi üçün hansı müvafiq icra hakimiyyəti orqanı bu müəssisələrlə silinən borcların məbləği barədə üzləşdirmə aktları tərtib edirlər?

3. Üzləşmə aktlarının tərtib edilməsi üçün müəssisələr tərəfindən Vergilər Nazirliyinə etdiyi yazılı müraciətdə hansı reaktivlərin göstərilməsi mütləqdir?

4. «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na uyğun olaraq özəlləşdirilən müəssisələr üçün göstərilən üzləşmə aktı hansı qaydada tərtib edilir?

5. Üzləşmə aktında göstərilən rəqəmlərin düzgünlüyünə və onların vaxtında Vergilər Nazirliyinə təqdim edilməsində kim məsuliyyət daşıyır?

6. Vergi orqanı borcların silinməsi barədə Qərarı aldığı gündən ən gec neçə gün ərzində Qərarı göstərilən əsas borc məbləğini və bu borclara görə onların silinməsi haqqında qərarın icra edildiyi günə olan faizlərin silinməsinə həyata keçirir?

Müstəqil öyrənmə üçün tapşırıqlar:

“Özəlləşdirilən dövlət müəssisələrin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında” Azərbaycan Respublikasının Qanunundakı müddəaları öyrənmək

Ədəbiyyat:

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi 2017.

2. "Özəlləşdirilən dövlət müəssisələrin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında" Azərbaycan Respublikasının Qanunu;

3. Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədən kənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus blanklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 İYUN 2001-Cİ İL TARİXLİ 497 NÖMRƏLİ FƏRMANI;

4. "Özəlləşdirilən dövlət müəssisələrinin , aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 27 MAY 2005-Cİ İL TARİXLİ 236 NÖMRƏLİ FƏRMANI;

5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 7 yanvar 2004-cü il tarixli F-04 sayılı əmri ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədən kənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi Qaydalarının vergi ilə bağlı müddəaları" ilə bağlı Metodiki Göstəriş

